

## **MUSIQİNİN TƏDRİSİ METODİKASI**

UOT 37.01.

*Rəhimə Qurban qızı Cəlilova*  
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

*Mərhəmət Vahid qızı Quliyeva*  
Azərbaycan Dövlət Pedaqoji Universitet

### **ALPLOGODA MUSIQİ İNFORMASIYASININ REDAKTƏ EDİLMƏSİ METODİKASI**

*Рахима Гурбан гызы Джалилова*  
доцент Азербайджанского Государственного  
Педагогического Университета

*Мархамат Вахид гызы Гулиева*  
Азербайджанский Государственный Педагогический Университет

### **МЕТОДИКА РЕДАКТИРОВАНИЯ МУЗЫКАЛЬНОЙ ИНФОРМАЦИИ В ALPLOGO**

*Rahima Gurban Jalilova*  
associate professor of  
Azerbaijan State Pedagogical University

*Marhamat Vahid Guliyeva*  
Azerbaijan State Pedagogical University

### **METHODOLOGY FOR EDITING MUSIC INFORMATION IN ALPLOGO**

**Xülasə:** Bu məqalə ALPLogo-da musiqi informasiyasının redaktəsi və musiqi redaktorundan bəhs edir. Musiqi redaktorunun iş prinsipi ətraflı şəkildə şərh olunur, melodiyaların yaddaşa yazılması qaydaları izah olunur. Proqrama musiqi əlavə edilməsi proqram nümunələri əsasında aydınlaşdırılır. Musiqi redaktoru-nun proqramlaşdırmadakı əhəmiyyəti açıqlanır.

**Açar sözlər:** *musiqi redaktoru, melodiya, not, bağa, kod*

**Резюме:** Эта статья посвящена редактированию музыкальной информации и музыкальному редактору в ALPLogo. Объяснены работа музыкального редактора и правила записи мелодий. Добавление музыки в программу показано на основе примеров программы. Автором представлено значение музыкального редактора в программировании.

**Ключевые слова:** *музыкальный редактор, мелодия, ноты, черепахи, код*

**Summary:** This article is about the editing of musical information and the music editor at ALPLogo. The work of the music editor is explained in detail, and the rules for recording melodies are explained. Adding music to the program is explained on the basis of the examples of the program. The importance of the music editor in programming is explained.


**Key words:** *music editor, melody, note, turtle, code*

Heç şübhəsiz ki, yaxşı bir musiqini dinləmək insana zövq verir və eyni zamanda, məcəzi mənada desək, ruhu qidalandırır. Məhz bu səbəbdən musiqini "Ruhun qidası" adlandırırlar. Hətta bəzi insanlar ağır işdən sonra musiqi dinləməklə özlərinə istirahət verirlər.

Müsəir dövrdə musiqi informasiyasını redaktə etmək üçün çoxsaylı tətbiqi programlar mövcuddur. Bu programlara misal olaraq Audacity, Ocenaudio, Free Audio Editor, Ashampoo Music Studio 2018, Acoustica Basic Edition və başqalarının adını çəkmək olar. Qeyd edim ki, bu sadalanan musiqi redaktörleri günümüzün on yaxşılırı hesab olunur. Bu tətbiqi

programları bir-birindən öz funksional xüsusiyyətlərinə və imkanlarına görə fərqlənlərlər.

Hal-hazırda respublikamızın Ümumtəhsil məktəblərinin aşağı sinif şagirdlərinə tədris olunan ALPLLogo programının da musiqi redaktə etmək imkanı vardır. Belə ki, ALPLogo mühitinə musiqi redaktoru mövcuddur.




Bu redaktorun ALPLLogo mühitində olavaş edilməsində möqsəd şagirdlərin aylancılı şəkillədə programlaşdırmanı üyərənmələrinə kömək və musiqi redaktə etmə qabiliyyətlərinin formalşdırılmasına.

ALPLLogo programlaşdırma dilinin kiçik yaşlı məktəb şagirdlərinə tədris olduğunu nəzərə alsaq, bunun faydasını anlamaq bir o qədər çatın deyildir. Belə ki, psixoloji addəbiyyatlardan bize məlum olduğu kimi, diqqətin uzun müddət biri obyekti üzərində cəmlənməsi kiçik yaşlı məktəb şagirdlərində böyük lərlə nisbətən zəif olur. Uzun müddət dörs zamanı program yazarkən şə-

girdin dörsə marağı zəifləyir. ALPLLogo mühitində musiqi redaktorunun mövcudluğu ona imkan verir ki, şagirdlər aylancılı şəkildə musiqi dinləyərək, eyni zamanda, programlaşdırmanı da üyərənmələr. Bu paralellik şagirdlərin program yazmağına marağlarını artırır.

ALPLLogo programlaşdırma mühiti özü-nünə sadə musiqi redaktoruna malikdir. Bu redaktor üzərində işləmək üçün ALPLLogo mühitini işə salırdıqdan sonra altıratlı zolaqlığında yerləşdirilmiş musiqi redaktoru düyməsi üzərində sıçanlı sol düyməsinə sıxmaq kifayətdir.



#### *Alplogoda musiqi informasiyasının redaktə edilməsi metodikası*

Musiqi redaktoru pəncərəsi ekranда yuxarıdakı kimi açılır. Burada yuxarıdan aşağıya doğru birinci bölmədə daxil etdiyimiz musiqinin notları oks olunur, ikinci bölmədə piano klaviaturası oks olunur. Qeyd edim ki, ALPLLogo programlaşdırma mühitinin musiqi redaktorunun klaviaturası üç oktalvari piano klaviaturasıdır. Üçüncü bölmədə isə səsin yüksəkliliyini tənzimləmək üçün *Səsin yüksəklüyü*, melodiyani soslaşdırmaq üçün *Başla* düyməsi, melodiyanın soslaşdırılmasını dayandırmaq üçün *Dur* düyməsi və melodiyanın sürətini tənzimləmək üçün *Melodiyanın sürəti* düymələri yerləşdirilmişdir.

Düymələrdən aşağıda yaddaşda mövcud olan melodiyaların siyahısı yerləşir. Bu siyahının sol tərəfində isə melodiyani aqmaq üçün *Melodiyanı aç*, melodiyaya ad vermək üçün *Melodiyanın adı*, melodiyani yaddaşa yazaq üçün *Yadda saxla*, siyahida mövcud olan istənilən melodiyani silmək üçün *Melodiyanı sil* düymələri yerləşdirilmişdir. Musiqi redaktorundan çıxmış istəkdə isə bu pəncərənin yuxarı sağ küçündə yerləşdirilmiş çıxış düyməsinə vurmaq kifayətdir.

Yuxarıda açılmış musiqi redaktori pəncərəsində bəstəkar V. Barkauskas olan "Kolymbelrias möcəi cherepanashchi" ("Tisbağalarına layla") musiqisinin notları daxil edilmişdir. Notları daxil etdiyimiz musiqini yaddaşa verən zaman yaddaşa üzəntisi alm olan fayl yazarılır. Məsələn, bu musiqini yaddaşa verərən ona *Tisbağalarına layla* adını verib, yadda saxla düyməsinə sıxıqdan sonra bu melodiya yaddaşda *Tisbağalarına layla.aln* adlı fayl kimi yazılırdı. Susma halında musiqini yaddaşa verən zaman program fayla *Melodiyal.adm* adını verir.

Bu mövzunun məktəblərdə tədrisi zamanı müəllim, ilk növbədə, şagirdlərə musiqi informa-

siyası ilə əlaqədar keçmişdə öyrəndiklərini yadına salmaları üçün suallar verməli və müzakirə aparmalıdır. Kompiuterde musiqi informasiyasının necə saxlanıldığı barədə fikir mübadiləri aparılmalıdır, daha sonra musiqinin adı halda kompiuterdən kanadır notlar şəklinde kodlaşdırılmış barədə danışılmalıdır, musiqinin notla kodlaşdırılması ilə ikiilik kodlaşdırılmasının arasında oxşar və fərqli cəhətlər diqqət yetirilməsi yaxşı olardır. Şagirdlər ALPLLogo mühitində də musiqi redaktoru olduğunu və onun işin prinsipi izah olunur.

Mövzü barədə məlumat alıqtıdan sonra kompiuterde musiqi redaktoru ilə işləmək şagirdlər zövq verir. Onlar musiqi redaktorunda yazüb yaddaşda saxlaşdırılan melodiyalardan istədikləri vaxt program yazarkan istifadə edə bilərlər. Bu, onların yazdığı programlara rəngarənglik qatır. Program yazarkan musiqi də slava etmişksə, program icra olunan zamanı bağla hərəkat edib komandaları icra etdiyi zaman fonda proqrama alava etdiyimiz musiqi səslərin.

Problemin aktuallığı. Ümumtəhsil məktəblərində apaları müşahidələndirdiğimizdən aydın olur ki, ALPLLogo programlaşdırma dilinin tədrisi şagirdlərin ilk programlaşdırma vəsaitlərinə yiyələnməsində müstəsnə rol oynayır. ALPLLogo musiqi redaktasının şagirdlərə öyrənilməsi onların yaradıcılıq qabiliyyətlərinin inkişafına müsbət təsir göstərir.

Problemin praktik əhəmiyyəti. Məqalənin mövzü üzərə təqdiqat aparan magistrantlar, disserantlar və on əsas orta məktəb inforrmatika müslümələri üçün faydalı olacaqdır.

Problemin elmi yenilikliyi. Respublikamızın ümumtəhsil məktəblərində inforrmatika fənninin tədrisində şagirdlərin alqoritmlər, təsəkkür tərzinin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi zəruri məydana çıxır. Bu sabobdan da materialın əhəmiyyəti töhfələtmə və inkişafetdiricilik bacımından zəruri sayılır.

#### *Ədəbiyyat:*

1. Mahmudzadə R., Sadıqov I., İsayeva N. Ümumtəhsil məktəblərinin 6-cı sinif üçün dörslik", Bakı, 2013.
2. <https://musabiqe.edu.az>
3. Mahmudov N., İsmayılova L. LOGO dilində programlaşdırma. Bakı, 2012.
4. Шапошникова С. В. Изучение языка программирования LOGO в среде к Turtle. М., 2011.

E-mail: quliyeva.merhem@gmail.com  
Rəyçi: riy.əelm.dok. dos. R.Z. Hümbətəliyev  
Redaksiyaya daxil olub: 05.12.2018.